

İrfan: vətəncə özünüz haqda oxuculara məlumat verərdiniz mümkündür.

Prof. Dr. Hüseyin Algül: 1945-ci ildə Konyada dünyaya gəlmişəm. İbtidai təhsilimi aldıqdan sonra Konya Topraklıq Məscidinin imamı Mərhum Mustafa Asim əfəndinin yanında hafizliyimi bitirərək Konya İmam Xətib məktəbinə daxil olmuşam. Buradan məzun olduqdan sonra 1964-cü ildən etibarən *İstanbul Yüksək İslam İnstitutunda* ali təhsilə başlamışam və 1968-ci ildə buradan məzun olmuşam. Bir müddət İmam Xətib Məktəblərində müəllimlik etdikdən sonra 1975-ci ildən etibarən Bursa Yüksək İslam İnstitutunda "Siyəri Nəbi və İslam Tarixi" müəllimi olaraq işə başladım.

Beləcə akademiklik fəaliyyətim başladı. Bundan sonra Bursa Uludağ Universiteti İlahiyyat Fakültəsində 1983-cü ildə İslam Tarixi Kafedrasında "doktor", 1990-cı ildə "dosent" və 1996-cı ildə "professor" elmi dərəcəsinə aldım. 1996-2000-ci illər arasında Qazi Universiteti Çorum İlahiyyat Fakültəsində dekan olaraq işlədim. 2004-2007-ci illər arasında isə Uludağ Universiteti Bursa İlahiyyat Fakültəsində dekanlıq etdim. Eyni dövrdə universitetimizin nəzdində qurulan TUDAM "Türk Devletleri ve Akraba Birlikleri Araştırma Merkezi"ndə müdir vəzifəsini icra etdim. 2011-ci ildən etibarən təqaüdə çıxmışam. İslam Tarixi sahəsində nəşr edilmiş əsərlərim vardır.

"İslam Tarixi (3 cild

), Alimlər Rəhmət Həzrət Məhəmməd, Pey

ğ

mərkəzimiz Şəmaili xlaq və dənbi, Bir Hüzur

İqlimi sri S

adət, Nəbi və Müjdənin

İzind

, Həzrət Pey

ğ

mərkəz Ana, Qanayan Bir Yara Könül S

ızlardan Bir Faci

- Kərəla

bunlardan bəziləridir.

İrfan: Məlum olduğu kimi Məhəmməd ayı İslam dünyası üçün bir sıra xüsusiyyətlərlə sahibdir.

Lak

in eyni zamanda ürəkli ri da

ğlayan ağırlı Kərəla hadisələri də bu ayda yaşanmışdır.

Və sizin

Yazan redaktor

13.11.13 08:36 - axırncı dəyişikliklər 20.11.13 07:15

“Qanayan Bir Yara Könül S

ızla

d

an Faciəsi - Kərbəla

” kitab

ınız var. Sizi Azəri Türkcəsinə də uy

ğunlaş

d

ırılan belə bir kitab

ı yazmağa sövq edən nənə oldu?

Niyə

mən həz Kərbəla?

Prof. Dr. Hüseyin Algül: Hz. Hüseyin və Kərbəla Faciəsi haqda yazma istəyimin uşaqlıq dövrünə uzanan bir hekayəsi var. Əvvəla bunu qeyd edim: Anamın adı Fatimə, mənim adı Hüseyindir. Yəni anam adını Fatimə anamızdan, mən də Şahi-Şəhidani-Kərbəla Həzrət Hüseyindən almışam. Beləliklə kiçik yaşlardan etibarən bu mövzuya maraq göstərdim. Yəni hiss etdim ki, bu mövzuda nə işə qələmə almaq Allah-Təala tərəfindən mənim qədimə yazılıb, mən bu mövzuda əsər yazmaqla qədimdə mənə verilmiş olan bir məsuliyyəti yerinə yetirmiş olduğuma inanıram. Lakin belə mühüm bir mövzu üzərində uzun araşdırmalar etmədən bir kitab yazmaq asan deyildi və doğru olmazdı. Bu səbəblə mən İmam Xətib Məktəbində oxuyarkən və daha sonra Yüksək İslam İnstitutu İlahiyyat Fakültəsində təhsilimi davam etdirdiyim illərdə xüsusilə Siyəri-Nəbi, Əshabi-kiram, ənsar-mühacir, Əhli-Beyt mövzularına ciddi maraq göstərdim. Həmin illərdə təbii ki, bu sahədə yazılan əksər kitabları da mütali etməyə davam edirdim. Ayrıca İstanbul Yüksək İslam İnstitutundan məzun olarkən bəzi müəllimlərimin mənə Həzrət Hüseyinlə əlaqəli araşdırma aparmağı tövsiyə etmələri də bu sahədəki işlərimi sürətləndirdi. Mən həmişə bu sahədə araşdırma apara biləcək elmi mühiti mənə nəsis etməsi üçün Allaha dua edərdim.

Bursa Yüksək İslam İnstitutunda / Ul

udağ Universiteti

Bursa

İlahiyyat Fakültəsi

“

İslam Tarixi

Kafedrası”

nda müəllim olaraq vəzifəyə başladığıda istədiyim zəmini, gözlədiyim iş mühitini əldə etdim. Allah-Təala mənim dualarımı qəbul etmiş və mənə elmi işlə məşğul ola biləcəyim bir vəzifə nəsis etmişdi. Kərbəla faciəsi ilə əlaqədar tədqiqlərim bundan sonra sürətləndi. Amma hələ bu sahədə çox məsafə qət etmək lazım idi. Çünki mövzu əhəmiyyətli idi, həssas idi, fərqli-fərqli izahatlar vardı, mövzu ətrafında müsəlmanların başı qarışıq idi. Məhz belə bir mövzuda bəsirət və fərasətli müsəlmanların birlik və bərabərliyini nəzərə alaraq tarixi mənbələrə əsaslanan ciddi bir iş görmək lazım idi. Ərsəyə gələn əsər həm elmi dəlillərə əsaslanmalı, həm də könlülərə xitab etməli idi. Həmçinin oxuyanları müştərək bir məqsəddə birləşdirməli idi. Nəhayət, bu işim 1998-2009-cu illər arasında kamala çatdı, yetkinləşdi və böyük zəhmətin məhsulu olaraq yazılan əsər 2009-cu ildə oxucusuyla görüşdü. Rəbbimə həmd olsun, istər Türkiyədə, istərsə də

Yazan redaktor

13.11.13 08:36 - axırncı dəyişikliklər 20.11.13 07:15

xaricdə kitaba marağ çox böyük oldu.

◻ ◻ ◻ **İrfan:** Tarixi bir hadisə olan Kərbə la faciəsi üzərində bir çox kitab yazılmış və çox söz deyilmişdir. Müsəlmanlar olaraq Kərbə la faciəsini necə oxumalıyıq, Kərbə la faciəsində hansı dərslər almalıdır?
? Həzrət Hüseyinin sərədəni bəri ümməti-Muhəmməd mesajını almışdır?

◻ ◻ ◻ **Prof. Dr. Hüseyin Algül:** Bu suala cavab vermədən əvvəl belə bir sual qoyaq ortaya: “İstiqamət sahibi bir şəxsiyyət olaraq Hz. Hüseyin nə etmişdir?”

Hz. Hüseyin İslami dəyərlərə uyğun olmayan, əvvəlki idarəçilərin tətbiq etdiyi İslamın siyasət ənənəsinə zidd olan, təxribatı cəmiyyətin bütün qruplarını və müsəlmanların gələcək əsrlərini əhatə edəcək olan bir səhvə haqq və ədalət hissi ilə qarşı çıxmış və mübarizəsi uğrunda şəhid olmuşdur.

Məşrəbimiz və məzhəbimiz nə olursa olsun, bizim üzərimizə düşən vəzifə bir müsəlman olaraq Sevimli Peyğəmbərimizin dünyadakı reyhanlarından / çiçəklərindən bir çiçək və cənnət gənclərinin seyyidi olan Əhli-Beytin göz bəbəyi Həzrət Hüseyinin şəhidliyinin mənasını, onun haqsızlığa qarşı çıxışındakı şüuru qavramaq və -özünün də dediyi kimi- mübarizəsi uğrunda canını fəda etməsinin müsəlmanlara məhəbbət və birlik-bərabərlik olaraq əks etməsini təmin etməkdir. Necə ki, ölmədən əvvəl onun son sözlərindən biri mənə etibarilə belədir:

◻ ◻ “Uca Rəbbim! Göydən mənə ruh mətinlə mənə güc qüvvə tənindir və kəməni düşmənlərim qalib gətirməyə cəksən, şəhidliyimi Məhəmməd ümmətinin xeyrinə, nicasına və sili”

qıl.

Haqsızlığa

*,
zülüm*

qarşı, haqq adına getdim.

Lazım olsa bu uğurda canımı ver

qıl.

m. qıl r qalib gıl bilm yıl cıl

yıl msıl, kür yıl yim yerıl

dıl yıl cıl ksıl

, haqq

mübariz m u

ğruna axan qanımı bir xeyrin,

m

üs İmanlar

in birliy qovuşmasının v qüvv t nm sinin s b bi et!

”

Həzrət Hüseyinin şəhadətə ən yaxın olduğu bir anda şəxsən özünün verdiyi bu mesaj Kərbəlanı doğru anlamamıza imkan verir. Həzrət Hüseyinin şəhidliyindən əvvəl Allah-Təalaya etmiş olduğu bu niyazi qiyamətə qədər gələcək bütün müsəlmanlar üçün dərin məna və mesajlar daşıyır. Bəli, bu dərin məna və mesajlar həqiqətən də çox əhəmiyyətlidir. Çünki Hz. Hüseyin bu sözüylə şəxsən bizə Kərbəlanı necə anlamamız lazım olduğunu yüksək səslə söyləyirdi.

Hər müsəlman Yezidə qarşıdır. Müsəlmanlar Hz. Hüseyinin mübarizəsindəki səmimi qətiyyətini məhəbbətlə dəstəkləməkdə və Peyğəmbərimizin o əziz nəvəsinə könül bağlamaqdadır. Xüsusilə ifadə etmək lazımdır ki, müsəlman-türk milləti olaraq tariximizin heç bir dövründə Yezid tərəfində olmamışıq. Əcdadımızın İslamla şərəflənməsindən günümüzə qədər Əhli-Beyt məhəbbətini könül dünyamızın işığı etmişik. O işıq bu gün də könüllərimizi aydınlatmaqdadır. Çünki biz Peyğəmbərimizdən öyrəndiyimiz şəkliylə bizə sonsuz ehsanlar edən Allah-Təalanı ən böyük məhəbbətlə ilk sırada sevirik. İkinci olaraq, Onun məhəbbət bəsləməmizi buyurmasıyla Rəsuli-Əkrəmi eyni məhəbbət duyğularıyla sevirik. Üçüncü olaraq da, Rəsulullahın Əhli-Beytini dərin və səmimi duyğularla sevirik. Çünki o, Əhli-Beyti bütün müsəlmanlara əmanət etmişdir. Bu səbəblə türk millətinin hər bir fərdinin ürəyi Allah, Peyğəmbər və Əhli-Beyt məhəbbəti ilə doludur.

Bu səbəbdən Kərbəla mövzusunun vəhdətin dinamik bir ünsürü olaraq görməliyik! Səhv şərhələrlə, sui-zənlərlə bir-birimizi incitməməliyik. Heç birimiz Yezidi sevmirik, onun Həzrət Hüseyinin qətl edilməsi üçün təlimat verdiyi zalımları da sevmirik. Həmçinin Peyğəmbərimizi,

Yazan redaktor

13.11.13 08:36 - axırncı dəyişikliklər 20.11.13 07:15

Əsri-Səadətin ulduzları olan Əshabi-kiramı və xüsusilə Əhli-Beyti (Həzrət Əlini, Həzrət Fatimə anamızı və onların əziz övladları Həzrət Həsən ilə Həzrət Hüseyini) çox sevirik. Əgər Kərbəlanı doğru oxuyub, doğru başa düşsək, ondan lazım olan ibrət dərslərini çıxara bilsək, ümməti-Mühəmməd bu dərin məhəbbət ətrafında birləşə bilər, razılaşa bilər, vəhdətə gələ bilər.

İrfan: *Bu gün tənəffüs ki, bəzi rəvayətlərdə la hadisənin rəvayətində isnad edən rəvayətçi ümmətin birliyinə zərər verən çətin hadisələri Həzrət Hüseyinin missiyası üst-üstə düşürmü?*

Prof. Dr. Hüseyin Algül: Məzhəbimiz, məşrəbimiz nə olursa olsun, Kərbəlanı bizi ayıran deyil, birləşdirən mənəvi güc olaraq görməli, nifrət toxumlarını saçmaq üçün deyil, məhəbbət güllərini açıdırmaq üçün oxumalıyıq. Belə etsək, Həzrət Hüseyini rəhmətlə anmış və ruhunu fərəhləndirmiş olarıq. Kərbəlanı nifrətimizə səbəb saysaq, bu vəziyyət Hz. Hüseyinin zöhd və təqvasına, igid şəxsiyyətinə, zülm qarşısındakı vüqarına uyğun gəlməz. Buna görə deyirik ki, Həzrət Hüseyinə rəva görülən rəftar səbəbilə könlümüz çox incidiyi üçün ağlayaq, amma bu kədərli hadisəni doğru oxuyub doğru anlamaq, doğru nəticələr çıxararaq ibrət almaq və müsəlmanların vəhdətinə vəsilə etmək üçün də xüsusi bir şey göstərək!

İnanıram ki, Allah Rəsulunun görkəmli nəvəsi Hz. Hüseyinin bizdən gözlədiyi və istədiyi də budur. Kərbəlada Həzrət Hüseyin şəhid edilməklə sevgi, hörmət, haqqa, hüquqa riayət, insana hörmət, insanın fikrinə əhəmiyyət vermək, dinləmək, anlamaq, vəfakarlıq qətl edilmişdir! Bu səbəbdən bizlər indiki vaxtda İslam cəmiyyətində insanlararası münasibətlərdə itən bu dəyərləri öndə çıxarmalıyıq. Bu vəsilə ilə ifadə etmək lazımdır ki, hər il məhərrəm ayında Kərbəla Faciəsini ağrıların yenilənməsi, yaraların yenidən açılması üçün deyil; Hz. Hüseyinin uğrunda canını fəda etdiyi haqq, ədalət, rəhmət, mərhəmət, dözümlü və şəfqət duyğularının yenidən əhyası və hər təbəqədən olan insan münasibətlərinə yenidən əks olunması üçün xatırlamalıyıq!

İrfan: *Göndərdiyiniz özünü ideal seçməkdə xeyli çətinlik çəkdiyini indiki vaxtda onlara Həzrət Hüseyin sevgisini necə təlqin edə bilərsiniz?*

Ən başda gənclərə imanlı, əxlaqlı, məlumatlı, bacarıqlı, çalışqan, doğru və dürüst olmaları üçün nəsihət verməli, onları bu istiqamətdə öyrətməliyik. Könüllərinə üç sevgini yerləşdirməliyik: Birinci olaraq bizi yaradan, bizə ruzi verən, bizi yaşadan Allah-Təalanı sevməliyik. İkinci olaraq, Haqq-Təalanın "Həbibim" dediyi Əziz Peyğəmbərimizi sevməliyik. Üçüncü olaraq da,

əshabi-kiramı və xüsusilə Əhli-Beyti sevməliyik. Çünki Əhli-Beyti sevmək Peyğəmbərimizin vəsiyyətidir və əmanətidir. Biz bu əmanətə sahib çıxmalıyıq. Çünki Həzrət Hüseyn Peyğəmbərimizin əziz nəvəsidir. Rəsulullah kiçik yaşda olan Həzrət Hüseyni qucağına almış, onu kürəyində daşmış, onu şəfqətlə qucaqlayıb öpmüş, hər vaxt ona olan məhəbbətini izhar etmişdir. Hz. Hüseyn Peyğəmbərimizin dünyadakı güllərindən biridir, cənnət gənclərinin seyyididir. Həzrət Hüseyn zöhd və təqva sahibi, haqq-hüquqa sayğılı, dürüst, cəsur, haqqın tərəfində və haqsızın qarşısındadır. Həzrət Hüseyn zülmə razı olmaz, zalımı sevməz; o, hər vaxt məzlumun yanındadır.

Məhz Həzrət Hüseynin bu üstün xüsusiyyətlərini, onun şəxsiyyətində ortaya çıxan nümunəviliyini gənclərin anlayacağı bir dil ilə yazmalı, onları oxutmalı, konfranslar verməli, Həzrət Hüseynlə əlaqəli qısametrajlı filmlər, cizgi filmləri çəkib təqdim etməliyik. İndi çox sürətli bir ünsiyyət çağındayıq. Bu münasibətlə gənclərə onların anlayacağı şəkildə xitab etməliyik. Belə olsa, Allah sevgisini, Peyğəmbər sevgisini, səhabə sevgisini, Əhli-Beyt sevgisini və xüsusilə Həzrət Hüseyn sevgisini gənclərə daha asan aşılaya bilərik.

☐ ☐ ☐ **İrfan:** ☐ fə ndim! Çox qiymətli vaxtınızı bizə ayırdığınız üçün fə şükür edirik!

☐ ☐ **Prof. Dr. Hüseyn Algül:** “Qanayan Bir Yara Könül Sızladan Faciə - Kərbəla” adlı kitabıma Azərbaycanda maraqlı göstərən qardaşlarıma və məndən reportaj alan siz qiymətli dostlarıma səmimi məhəbbət və təşəkkürlərimi bildirirəm. Sözlərimi bu cümlələrlə bitirirəm:

Bəli, kaş ki Həzrət Hüseynin başına bu hadisə gəlməyəydi, bu ağrını hər il yenidən yaşamayırdıq... Amma bu da bir ibrətdir. Çünki Həzrət Hüseyn haqsızlığa qarşı məşəl yandırmışdır, zalıma qarşı müqavimət göstərmiş və düzgünlük adına səmimi mübarizə aparmışdır. Bəlkə müvəffəq ola bilməmişdir, ancaq tarixə bir istinad və ibrətli bir qeyd qoymuşdur. Haqq və ədalət naminə cəsur olamağın, haqq və ədalət naminə dik durmağın bir modeli və nümunəsi olaraq Həzrət Hüseyn ən irəlində, ən yüksək mövqedədir.

Allah-Təala Həbib-i Kibriyanın bu sevimli nəvəsinə rəhmət etsin və sevənlərini onun şəfaətinə nail etsin!